

# Beş yaşlıların məktəb hazırlığı

**H**ər bir şəxsin həyatının unudulmaz anla-rından biri, məhz məktəbə ilk qədəm qoyduğu vaxtlardır. Məktəb həyatınə gi-rişi, bir məktəbli kimi sinfə daxil olması və ən əsası müəllimi ilə tanışlığı onun uşaqlıq çağlarından şex-siyət kimi formallaşmasının ilkin mərhələsidir. Ətraf mühit haqqında təsəvvürünün olması, onu dərk etməyə başlaması, insanlarla ünsiyyət yaratma və-dislərinin, bədii təfəkkür prinsiplərinin, məntiqi, əx-laqi-mənəvi dəyərlərinin, intellektual düşüncə tərzinin yaranması və inkişafı baxımından məktəbəhazırlıq insan həyatında mühüm əhəmiyyət kəsb edir.

Təhsil üçün ilk addım kimi xüsusü yükü özündə daşıyan məktəbəhazırlıq prosesi müasir dövrdə daha da inkişaf edir. Müxtəlif formatlı dərsler tədris olunur. Qruplarda “Ətraf aləmlə tanışlıq”, “Bədii təfəkkürün inkişafı”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi və fiziki mədəniyyət” fənləri öyrənilir.

Bakı şəhəri Yasamal rayonu M.Müşfiq adına 18 nömrəli tam orta məktəbin məktəbəhazırlıq qruplarında olduq və oradakı mühiti daha yaxından müşahidə etdi. Dərs prosesinin keyfiyyəti və istiqaməti, dərslerin tədris forması barədə məktəbəhazırlıq qrupunun müəllimi Şəhla Əliyevanın fikirlərini öyrəndik.

- Məktəbəhazırlıq qruplarında dərslər necə qurulur?

- Ötən illərdə qrup uşaqların sayına görə 2 hissə olaraq, A-B siniflərinə bölündürdü. Bu ilin qərarına əsasən qruplara bölünmədən bütöv sinif olaraq, gündəlik 30 dəqiqə olur, arada 10 dəqiqə fasılə verməklə növbəti dərs proseslərinə keçid edirik. Bu mərhələdə təhsil alan uşaqlar üçün ev tapşırığı nəzərdə tutulmur. Tədris müvafiq olaraq təlim və metodiki vəsatıtlərə təmin olunur. Qruplarda dərsler həftədə 4 gün olmaqla ümumilikdə həftə ərzində 12 saat keçiril. Hər sinif tex-

Məktəbə sevgini, marağı formalaşdırıran məktəbəhazırlıq qruplarından...

noloji avadanlıqlarla təmin olunur və bu, dərsin gedidən daha müsbət təsir edir. Uşaqlara dərs zamanı mövzu ilə əlaqədar müxtəlif növ slaytlar təqdim olunur, izlədirilir, onların müəllim ilə birlikdə müzakirələrde iştirakı təmin edilir.

- 5 yaşlı uşaqların tədris prosesində qarşılaşığımız çətinliklər nələrdir?

- Bilirik ki, uşaqların hər biri bir ailənin üzvüdür. Bəzi uşaqlar var ki, baxça mühitində olublar və onlarla işləmək sadəcə ailə mühitində böyükən uşaqlarla işləməkdən daha rahat və əlverişlidir. Sırf ailədən gələn uşaqlarla xüsusü ünsiyyət zamanı çətinliklər yaranır. Buna bir sədə misal olaraq deyə bilərem ki, adıca qələmin tutulma formasında belə onlar arasında fərq görürün. Düzdür, mən demirəm ki, onlar hər şeyi bilməlidir, bütövlükdə götürəndə onlar onszu körpədirlər. Onların oturuşunu, duruşunu, dirləmə mədəniyyətimi, müraciət etmə formasını öyrətmək və aşılımaq məktəbəhazırlıq müəllimlərinin əsas vəzifəsidir. Müəyyən zaman lazımdır ki, onlar məktəbe öyrəşsin, adaptasiya olsunlar. Biz çalışırıq ki, onlar 1-ci sinfə gedəndə bəzi çətinliklərlə qarşılaşımasınlar. Məhz məktəbəhazırlıq qruplarının da məqsədi budur. Onlar 1-ci sinfə gedəndə əlibanlı tam şəkildə öyrənmış olurlar, eyni zaman-



da rəqəmlərlə işləməyi bacarırlar. Yeni tədris ilinə başlayanda müəyyən bazaları olur ki, bu da ibtidai sinifdə onların fəal inkişafını sürətləndirir. Məktəbəhazırlıq bir növ məktəbə olan sevgini, marağı formalaşdırır. Buna misal olaraq, mənim dərs prosesimdə bir hadisəni danışmaq istəyirəm. Deməli, dərsə yeni başlayan həftədə hər bir uşağa müəyyən tapşırıq vermişəm, hansı ki, hər kəs öz bacarığını göstərməlidir. Şagirdlər dən biri mənə hər gün dərsə geleceyini, məktəbi sevdiyini söyləyir. Belə hallar müəllim olaraq məni çox sevindirir. Demək ki, müəyyən əyləncələr, yarışlar keçirmek uşaqlar arasında məktəbə rəğbəti daha da artırır.

- Müəllim-şagird-valideyn münasibətləri necə tənzim olunur?

- Mən peşə fəaliyyətimdə valideynlərə dəfələrlə müraciət etmişəm və etməkdə də davam edirəm ki, həmisi müəllim-valideyn arasında birlik, əməkdaşlıq olmalıdır. Onlar arasında qarşılıqlı anlaşma formalşmalıdır. Bu, təkcə 5 yaşlı uşaqların valideynlərinə aid deyil, ümumiyyətlə, hər yaş kateqoriyasına şamil olunur. Əgər müəllim sinifdə uşaqlara nəyisə izah edirsə, valideyn də eyni zamanda ev şəraitində bununla məraqlanırsa uşaqın öyrəndiyi biliklər faydalı olur. Yəni hər uşaqın qavraması eyni olmur. Sizin də müşahidə etdiyiniz kimi, sinifdə “kitablarımızı açın” deyərək uşaqlara müraciət edirəm, onlardan bəzisi bir dəfə söyləməklə anlayır, bəzisi isə yenidən sual verir və yaxud nə dediyimi anlamır. Eyni ilə dərsi anlamaqdə da bu

çətinliklər baş verir. Biz müəllimlərin valideynlər ilə sosial şəbəkələrdə qrupumuz var. Onlarla mütəmadi ünsiyyətdə olur, dərsin gedidi ilə bağlı məlumatlar paylaşırıq. Hər dərsin sonunda valideynlər qarşısında çıxış edirik, dərsin keyfiyyəti, səmərəliliyi barəsində məlumat veririk. Uşaqların hansı sahədə zəifliyi olduğunu bildiririk. Biz çalışırıq ki, valideyn-şagird-müəllim əməkdaşlığı elə qurulsun ki, nəticəsi yaxşı olsun. Yenə də qeyd edirəm ki, təbii ki, on böyük məsuliyyət müəllimlərin üzərinə düşür. Biz doğru istiqaməti onlara aşılımağı bacarmalıyıq. Elə uşaq var ki, hansısa suala düzgün cavab vermir. Biz onu danlamamalıyıq, onda ekoistiliyi formalşdırmamalıyıq. Əger uşaq sehv edib-sə, onun üstünə gedəndə, sərt reaksiya verəndə şagirdin xoşuna gəlmir, həm yaşıdları arasında pərt olur, eyni zamanda da həvəsdən düşür. Əksinə, biz “indi etmisiən, ancaq növbəti dəfə bu tekrar olmaz” - bu kimi formada desək, o uşaqın xoşuna gələcək, tapşırıq yanaşma şəkli dəyişəcək. Burada hər bir uşaq fərdi, psixoloji yanaşma teləb olunur. Biz də uşaqlarla hər gün öyrənir, hər gün yenilənirik. Baxmayaraq ki, biz 5 yaşlı uşaqlarla işləyirik, onlar hər dərsə gəlməmişdən öncə hazırlanıq, slaytlar hazırlayıb təqdim edirik. Bunu nə həm də görüntü ilə qavramanı inkişaf etdiririk.

Belə ki, məktəbəhazırlıq qruplarında dərs keçən müəllimlər gələcək üçün gənc nəsil yetişdirirlər. Məhz məktəbəhazırlıqda hər bir fərdin inkişaf prosesinin təməli qoyulur.

Tünzalə QULİYEVA